


2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycana qarşı hücumu



2020-ci ilin 12-16 iyulunda Tovuzda nə baş vermişdir?

12 iyulda Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca Azərbaycan növbəti dəfə Ermənistanın silahlı hücumlarına məruz qalmışdır. Ardıcıl dörd gün ərzində Ermənistan Azərbaycan hərbi mövqelərini və yaxınlıqdakı yaşayış məntəqələrini ağır artilleriya atəsinə tutmuşdur.

Ermənistanın hücumları nəticəsində Azərbaycan silahlı qüvvələrinin on iki hərbiçisi həlak olmuş, həmçinin hərbiçilər arasında yaralananlar da olmuşdur. Ermənistan silahlı qüvvələri tərəfindən öldürülənlər arasında Ağdam kəndinin 76 yaşlı sakini, mülki şəxs Əziz Əzizov da vardır. Ağdam və Dondar Quşçu kəndlərindəki fərdi yaşayış evləri və xəstəxanalar daxil olmaqla Azərbaycan Respublikasının Tovuz rayonunun mülki infrastrukturuna ciddi ziyan dəymişdir.

12-16 iyul tarixlərində Ermənistanın hücumu heç də kortəbii bir hərbi insident deyildi, əksinə Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiq edilməsinin təzahürü olaraq Azərbaycanın yeni ərazilərini ələ keçirmək məqsədi güdən daha bir qəsdən törədilmiş təcavüz aktı idi.

Ermənistanın o zamankı müdafiə naziri David Tonoyana görə "əlverişli təhlükəsizlik vəziyyəti yaratmaq üçün qabaqlayıcı zərbələr" və "yeni ərazilər uğrunda yeni müharibə"ni nəzərdə tutan təcavüzkar hərbi doktrinaya əsaslanan bu hücum əvvəlcədən hərtərəfli planlaşdırılmışdır.



**Bölgənin mülki infrastrukturuna
ciddi ziyan dəymişdir**

**Tovuz rayonunun 6 yaşayış
məntəqəsinin 40 sakininin
əmlakına ziyan dəymişdir**

**Dondar Quşçu kənd sakini Abdullayeva Roza Asif
qızına məxsus həyətdə sahəsi 30 m² olan
yardımçı tikili**



**Vahidli kəndinin sakini 1960-cı il təvəllüdlü
Məmmədov Arif Əli oğlunun həyətinə düşən
mərminin nəticəsi**



**1948-ci il təvəllüdlü Quliyev
Əziz Əli oğlunun evi**



**Əlibəyli kəndi, sahəsi 40 m²
olan köməkçi tikilinin
həyətyanı sahəsi**







Belə bir təcavüzkar hərbi doktrinaya uyğun olaraq Ermənistan tərəfindən beynəlxalq sərhəd boyunca qəsdən həyata keçirilmiş 12 iyul hücumu bir neçə hərbi və siyasi hesablamalara əsaslanmışdır:

Azərbaycanın sərhədin işğal olunmamış hissəsini tədricən hərbisizləşdirmək və Dövlət Sərhəd Xidmətinin nəzarəti altına vermək qərarı fonunda sərhəd Ermənistan tərəfindən Azərbaycana “qəfil zərbə” endirmək üçün ən əlverişli yer kimi nəzərdən keçirilirdi.

Hücumlar Azərbaycanın kritik enerji və nəqliyyat infrastrukturunu fəaliyyət göstərdiyi bölgədə törədilmiş və beləliklə Azərbaycandan enerji resurslarının təchizatı üçün təhdidlər yaratmış olurdu.

Sərhədboyu hücumları müşayiət edən Ermənistanın müəşəkkil təbliğatı Azərbaycan Respublikasının guya Ermənistan ərazisinə hücumlar etdiyinə dair rəy yaratmaq məqsədini güdürdü və beləliklə də Ermənistan-Azərbaycan münaqişəsinə üçüncü tərəfləri cəlb etməyə çalışırdı.

Ermənistanın Baş Naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə 2020-ci ilin iyulda baş vermiş hərbi eskalasiyaya toxunaraq aşağıdakıları bildirmişdir: “2020-ci ilin iyulu bizim Azərbaycanla müharibəyə hazır olduğumuzu göstərdi” və “nəticədə döyüşməyə və daha əlverişli şərtlər əldə etməyə çalışmağa qərar verdik ”(<https://news.am/eng/news/613673.html>). Beləliklə, iyul hücumundan sonra erməni tərəfi hərbi təxribatlarını davam etdirdi. Bu təxribatlar o cümlədən 2020-ci ilin avqust ayında Ermənistan silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupunun Azərbaycanın Goranboy rayonu istiqamətində atılması və 2020-ci ilin sentyabrında Azərbaycana qarşı hücumda özlərini büruzə verdi.
